

# Lahic misgərlik sənətinin izi ilə...

**Lahic əfsanələr, nağıllar diyarıdır sanki. Minillərin sınağın-dan mətanətlə çıxan Lahic dünən də, bu gün də qədim misgərlik sənətinin ata ocaqlarından biridir. Dünyanın milyon illik yaddaşında Lahicin - bu füsunkar aləmin öz izi var. Bu gün o izlə saysız-hesabsız sənətkarlar, misgərlik sənətini dünəndən bu günə daşıyan insanlar irəliləyir. Zaman vardi ki, dünyanın ən müxtəlif ölkələrindən uzanan yollar Lahıcdə birləşirdi. Qədim səyyahları, tacirləri, gözəllik aşığılarını Lahic ustalarının əlinin sıgalından yaranan qeyri-adı dərəcədə gözəl mis qablar özüne cəlb edirdi. Bu gün də Lahic öz simasını qoruyur. İndi də Lahic Azərbaycanın misgərlik sənətinin pardaxlandığı, çıçəkləndiyi bir məkan kimi mövcuddur.**

Özüm İsmayıllıdan olsam da Lahica barmaqla sayılacaq qədər getmişəm. Hər dəfə sildirilmiş yollarla üzü dağlara tərəf yol alanda sanki bu yolu birinci dəfədir gedirəm hissine bələnmişəm həmişə. Sildirilmiş qayalar öz qartal görkəmi ilə vahiməli salib hər zaman məni. Amma gözəlliklərə addım-addım yaxınlaşdıqca o vahimə əriyib, yoxa çıxıb.

Rəhbərlik etdiyim Yeni Həyat İqtisadi-İnkişaf İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Lahic misgərlik sənətinin inkişaf perspektivi ile bağlı tədbirlərin təşkili" layihəsi çərçivəsində Lahicin qədim misgərlik sənətinin bu günkü vəziyyətini geniş araşdırmağa imkan verir. Dediyim kimi Lahic nağıllar aləmidir sanki. Burada qədimliklə müasirliyin gerçek qurşağı formalaşıb.

Heç şübhəsiz ki, zaman dəyişir, bu özünü bəzən milli-maddi

dəyərlərə yanaşmada da özünü göstərir.

Sirr deyil ki, illər evvel Azərbaycanın hər yerində, eləcə də, ölkə hüdudlarından kənarda yaşayan azərbaycanlıların evində mis qablar, məişət əşyaları olardı. Analar böyük sevgi və qürurla qızlarına verdikləri cehizə mis qablar, evdə işlənən əşyalar da qoyardılar. Zaman-zaman mis qablar, əşyalar insanların məişət həyatında mü hüüm rol oynayardı. Bu həm sağlamlıq baxımından insanlara fayda verərdi, həm də maddi irlərin ailələr tərəfindən qorunmasına, nəsillərdən nəsillərə ötürülməsinə səbəb olardı. Xörəklər mis qazanlıarda bişərdi və süfrəyə də mis qablardada verilərdi. Bu cümlələri yazarkən həmin sehnələr gözlərim qarşısında canlanır. Mis qablar, məcməyilər, qazanlar, aşşüzənlər, səniclər, badyalar, dolçalar, satıllar, tərəzilər, səhənglər, daha nələr keçmir gözlərim qarşısından. Bu gün o nümunələrə muzeylərdə rast gəlirik, təəssüf ki, məşətimizdə o qablara çox nadir hallarda təsadüf edirik. Təbii, dövr dəyişdikcə mis əşyalardan daha az istifadə olunmağa, bu da öz növbəsində misgərlik sənətinin əvvəlki önemininitməsinə gətirib çıxardı. Bu gün mis qabda yemək bişirmək üçün ya gərək nənənin cehizlərinə qarşı vəfali olasan, ya da şimal rayonlarına üz tutusan. Məsələn, mən bu halın yenidən şahidine çevirmək üçün İsmayıllının Lahic qəsəbəsinə yol alacağam. Yəni ikinci yolu seçdim və bu yolda qarşılaşdığını bütün hadisələri, gördüklərimi inci kimi ipə-sapa düzəcəyəm. Uz tutдум İsmayıllının Lahic qəsəbəsinə. Gördüklərimi gələn yazımızda işığlandıracağam.

İndi isə istəyirəm ki, Lahic misgərlik sənətin tarixinə diqqətinizi cəlb edim. Ənənəvi xalq sənəti olan Lahic misgərlik sənətinin in-

## I Yazı

kişafına, onun daha geniş arealla-ra yayılmasına ciddi ehtiyac var. Azərbaycanın İsmayıllı rayonunun Lahic qəsəbəsində ənənəvi xalq sənəti olan, misdən qabların və müxtəlif məhsulların istehsalının tarixi çox qədimdir. Onu da vurgulayım ki, Lahic misgərlik sənəti 2015-ci ildə YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə Reprezen-

sək səviyyədə inkişaf etdiyini eldə olunan maddi-mədəniyyət nümunələrinin, etnoqrafik materialların timsalında görə bilirik.

Ekspertlərə görə, Lahic Misgərlik sənətinin intibah dövrü XIX yüzilliklə bağlıdır. Məlumatlardan aydın olur ki, XIX əsrden başlayaraq Azərbaycanda Lahic misgərliyin əsas mərkəzinə çevrilib. Həmin dövrdən başlanaraq Lahıcdə külli

gelmək mümkündür. XX əsrə də Lahic Misgərlik sənəti yaşadılib. Lahıcı uстaların emalatxanasında yaranan bu əsrərəngiz nümunələr məşətin bəzəyinə çevirilib. Bu dövrdə də Lahıcı uстalar misgərlik sənətini davam etdirib, onu övladlarına ötürüb.

Lahic misgərlik sənəti XXI əsrde özünün tamamile yeni mərhələsinə qədəm qoyub.

Qeyd edim ki, 2010-cu il aprelin 19-da Lahıcdə "Misgər-tənəkəçi" kursu açılıb. İlk kursu Lahıcdan olan 12 nəfər gənc bitirib.

Onlar qədim xalq sənətinin sırlarına yiyələnərək bu sənətin əbədi yaşayacağına böyük ümidi yaradıb. Deyək ki, bu təlimin rəhbəri həm də bu sənətin bilici si olan Nəzer Əliyev olub. İlk kursu bitirən gənclərin bir çoxu Lahic Tarix-Mədəniyyət Qoruğunda işə düzəlib.

Qalanları işə qəsəbədeki sexlərdə bu sənətə məşğul olurlar. Yuxarıda vurğuladığım kimi 2015-ci ilin noyabr ayında UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına Lahic misgərlik sənəti təqdim edilib və həmin ilin dekabrın 3-də bu sənət UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Repräsentativ siyahısına daxil edilib.

Lahic misgərlik sənəti dekorasiyada, mədəniyyətdə, poçt markalarında da əbədiləşdirilib. Ona da deyim ki, Lahic misgərlik sənəti 2014-cü ilin dekabr ayında buraxılmış "Azərbaycan-Ruminiya birge buraxılışı"na aid poçt markalarında təsvir olunubdur...

**Layihənin növbəti saylarında Lahic misgərlik sənətinin çağdaş nümayəndələri ilə görüşlərimiz, onların bu gün bu sənətin yaşadılması üçün göstərdikləri fəaliyyəti qələmə alacağam...**

**Ədil Ədilzadə**



tativ siyahısına daxil edilmişdir.

Lahic Misgərlik sənətinin inkişafında ayrı-ayrı ustaların, ailə şəcərələrinin böyük rolü olub. Qədim çağlarda yaranan əsrlər əzunu formalaşan və böyük təkamül yolu keçən Lahic misgərlik sənəti məşhur misgərlerin özləri və davamçıları tərəfindən yaşadılib. Məlumatlara görə, Lahicin məşhur misgərlerindən olan Əliyevlər sülahəsi, ilk dəfə bu sənətə 1725-ci ildən başlayıblar. Sözsüz ki, onlara qədər də bu sənətə məşğul olan sənətkarla, ustalar olub. Lakin onların adları tarixdə qalmayıb. Adları tarixdə qalmasa da, ələrinin sehrində yaranan yüzlərlə sənət incisi nəsildən-nəslə ərmişən edilib. Lahic Misgərlik sənətinin müxtəlif dövrlərdə daha yüksək səviyyədə inkişaf etdiyini eldə olunan maddi-mədəniyyət nümunələrinin, etnoqrafik materialların timsalında görə bilirik.

dal t.-2018-29 ivun.-S.4.